

Allahın İlahi LAMB; Onun ilahi FƏLSƏFƏ; SILVER İlahi LAMB; LAMB MADE TƏVAZÖKARLIQ; Strength və Pride Allahın ilahi LAMB YENİ TRIUMPH HUMANA.-

Son Bəli İlahi fəlsəfə mənim ilahi əmri tədris ilə davam; bütün bəşəriyyət onların doğru yola yönəltməyi, mən sizə oğlum ki, insanlıq, ilahi hökm lazım deyil təmin etmək; Hər ruh, həyat test etmək onların vasitəsilə ki, İlahi Əmr dünyaya verildi; hər ruh, əti aləmlərin bütün həyat bilmək bir an var idi-ci ildən, lakin onlar gec-tez bir xüsusi fəlsəfə sübut bilirdi ki; yalnız insan fəlsəfəsi; test planetlərin onlar sonsuzdur; Onlar heç vaxt limit var; nə də onlar var; Allahın Lamb, Allah hər düşüncə məxluq üçün sevgi və itaətini ilahi əmr edir; pis, yalnız ilahi Lamb bütün məlum heyvanların yalnız təqsirsizlik edir; Bu güc hər hansı bir akt olmayan, çünki; Həssaslıq, ona ilahi Ata Rəbbin azad iradəsi bir ilahi üstün qazanmışdır; təvazökarlıq Allahın Lamb edir; təvazökarlıq olmadan, heç bir göyün səltənət daxil; yazılı, bu Heaven Krallığı mənim ilahi qanunun pozulması üçün çox iynə gözündən bir dəvə üçün asandır; hər bir insan ruh həyat test gəlməzdən əvvəl, ilahi Quzu ilə danışılıb; bütün insan ruhları, Səməvi Padşahlıqda onu təriflədi; bütün səməvi məskən ifa; orada, hər bir uşaq təbii deyil; bütün bir Ata uşaqlar; asılı olmayaraq fiziki formada, və ya fəlsəfə; Heaven Krallığı, hər kəs telepatik edir; Bütün əbədi şöhrət çatmışdır; olan ön sonsuz sweat xərcləri; sonsuz planetlərin ildə; Necə ki yazılıb, hər ruhu yenidən dünyaya etmək lazımdır ki, Allahın Padşahlığını nail olmaq üçün; Bu hər ruh, maddi kainatın bir ziyarət o deməkdir ki, sonsuz planetlərin keçir; sonsuz test fəlsəfələrinin; və onların hamısı Allahın ilahi Quzusu alaraq ilahi formalarından biri var; bütün formaları, ilahi günəş təqsirsizlik malikdir; Onlar bütün eyni prinsip var; heç kim Səməvi Padşahlıqda böyük anadan; Heç bir ümumi əbədiyyətə çünki; deyil, Ata olduqda; bütün istisnasız, onlar Allahın Ata Allaha sevgi təbə edilir; Bu ilahi sevgi, yaşayış və geniş olunur; Ata tərəqqi və tərəqqi uşaqlar; , əbədi onun ilahi hierarchies saxlamaq espirituales.-

Son Bəli Mən qardaş Ondania zərgərlik zərgərlik haqqında düşünür dayandırmaq yoxdur bilirik; Mən hamı nifrət bilirik; o, beş yüz tac, Allah Quzusu satmaq cəsəret çünki; Müasir Yəhuda kimi, bütün nəsillər üçün xatırlanacaq; Onun kimi, orada dünyada iddialı milyonlarla; öz əbədi satmaq deyil trepidan; Mən sizə oğlu, kommersiya xəsislik bu demon demək qan gözyaşı fəryad edəcək; Allah eyni Quzusu xahiş, yeni əti dirildi edir; milyonlarla geri bir uşaq olan, xahiş olunacaq necə istədi; lakin heç bir şey almaq; və ya sağ həyat, ilahi Lamb Gümüş istifadə etmək; təmizlik və hər vicdan təmizlik rəmzi; Biz ona yenidən etmək üçün kifayət qədər vaxt verdi Bu qızıl lənət milyonlarla biridir; öz gömrük lənət edəcək; O, öz valideynləri lənət; və ürək məzlum həsəd; ilahi sözü hörmətli olmuşdur edənlər; kimi bir şey başqa bir dünyada bu ruh etdi; O, davam edən bir fəlsəfə üzrə həyəcanlı yaşamış necə ət bir efemer həyat uzun; Bu əbədi və ya göyün səltənət daxil giriş, nə də təmin etməyib bir fəlsəfə qidalanır edilmişdir; belə ki, qondarma zəngin dünya ilə olacaq; Onlar ata-anasını lənət; yas və diş qıcirtısı arasında; səbəbi çox sadədir; ən təminat daha ağır insan ruhu həzz isə ilahi ədalət, ədalət edir; Bu, bütün Allah qarşısında bərabər olduğunu, ilahi sözü ilə tədris edilmişdir; Buna görə də, Yer in hökuməti bütün bərabər olmalıdır; Ki,

baş vermədi, bu, çünki yaxşı iş gördü ki, istisna Demons bir qrup; Bu Demons nəzərə mənim ilahi əmri alaraq, dünya kapitalist bilir; Onlar yaxşı bilik yaradıcıları edir; Bu mənfur, dünyada zəngin və yoxsul; Bu Demons tərəfindən, yer dünya Allahın mühakimə olunur; onlar ağlamaq və diş qıcırması günah, mənim yoxsul uşaqlar milyonlarla; Bundan başqa, heç bir demon, mənim ilahi qanun pozucusu xilas edəcək; o ətrafında gedir ətrafında gəlir; göz, diş əvəzinə diş üçün göz; əti aləmlərin qanunu; təkmil aləmlərin; mikroskopik aləmlərin; yalnız ümid bu lənətləmək üçün, tövbə sol; Belə ki, tövbə deyil exsistiría, bu Demons dəli getmək; ilahi Ata, O, mələkləri yaratdı; və mənəvi iradə qaynaqlanan qürur, cəhənnəm edir; Mən qaranlıq məğlub edən unutmaz; Bu ilahi Ata Yehova əbədi işıq ki, yazılmışdır; və o, bir məxluq zərər çəkmiş daha böyük Səmavi Padşahlıq; Buna görə də, seçilmiş özləri seçilmiş edir; onların işləri, onlar ilk; bu Heaven Krallığı bir təcavüzçü üçün çox iynə gözündən bir dəvə üçün asandır, yazılmışdır; Bu çox mənaları var; O, ilahi ədalət necə hərtərəfli izah edir; Onlar Səmavi Padşahlıqda böyük heyvan göstərir çağırır; Yaradan kimi, öz evlərində ilahi heyvanlar exsisted deyil; yalnız uşaqlar exsisted; Onlar fiziki formada; heyvan anlayışı bu içkilər üçün ilahi həyat sübut edir; onlar heyvanların çağrılmasını istədi; və onlar eyni fəlsəfəsini bilmək istədi; Müəyyən spirtli kimi, onlar insan monkeys olmaq istədi; və bu fəlsəfə test istədi; Hər ruh həyatında test ki, yazılmışdır; yalnız insan deyilən; lakin bütün canlılar; heç kim ilahi Ata Rəbbin önündə az, çünki; İlahi ədalət bir insan olmanın əhəmiyyətini Infinite məğlub ki, belə böyük deyil; daha; insan həyatının bir məəttəl laqeyd hesab olunur; eyni laqeydlik, o insanlar vərmiş; daha; insan həyatı, Heaven Krallığının demək olar ki, məlum deyil; yalnız məkanında itirilmiş bu polvitos, ki, bilirik VAR həyat çox zəng planetlərin; və onlar hər hansı bir anda, dünya nə heç bir iz olacaq bilirik ki, O, bu yazırdı: olacaq Earth; mənim ilahi söz keçmək olmaz; Buna görə də ilahi sözlər: işıq olsun, və yüngül edilmişdir; hələ aləmlərin və günəş istehsal edir; təsəvvür edə bilərsiniz ağıl kimi bir miqdarında; ilahi telepatik rəsm, Allahın ilahi Lamb, günəş mənşəli olduğunu öyrədir; O, öz həyat fəlsəfəsi var; O, öz geniş Müqəddəs Üçlük var; planet Earth əvvəl həyat yarana və Allahın ilahi Lamb, digər planetlərin yenidən anadan olub; Onun ilahi hakimiyyəti və müvafiq, heç bir məhdudiyət; Blessed Trinity, çoxaltmaq və öz düşüncə uşaqlar genişləndirmək yaşayan ilahi vərəsəlik; bütün bədən elektrik bir hissəsini var; ki, elektrik, onun təkamül dərəcədə geniş Müqəddəs Üçlüyün bir mikroskopik hissəsi uyğundur; mikroskopik bazası Sois; lakin belə mikroskopik hələ Siz parlaq deyil; hələ hakimdir, əti; onun xidmət ehtirasları ilə; parlaq, daha dünyaya edilməlidir; ruh əti ardıcıl orqanları vasitəsilə getmək üçün var; mənəvi parlaqlıq ki, əti tangibility artıq, bir anda gələn; ki, yazılmışdır zəif əti niyə ki; Bu, ki, bilik deməkdir günəş kimi parlaq olur; et ləğv edilməsi; və bütün bilik Bright fiziki bədən çevrilir o deməkdir ki, Bu ilahi proses kainatın bütün günəş görüşüb; Onlar əti bir məxluq kimi, Səmavi Padşahlıqda böyük olmaq, kiçik olurdu; Onlar artıq böyük aləmlərin əti canlılar idi; Günəş bütövlükdə, universal ilahi bilik təşkil; Holy Trinity adlı; belə ki, Musa şöhrət shone ilahi kimi; onun üz günəş maye radiated; üzü ilahi günəş idi; fərq ki, parıltı, ilahi maqnit güc tərki; onun öz fikrinizi tərəfindən nəzarət edilən; Bu ilahi güc, bir fikir sahib ən böyük möcüzələrindən biri olmuşdur; Bu ruhi güc, Musa suları açıldı; O, qan çay çıxdı; Mən bir çox ilahi əlamətləri, sonsuz güc, ilahi Ata Yehova etdik; gümüş gəmiləri, bu ilahi

səlahiyyətləri ilə çox var; onlar da uca missiyaları var; öz qanunları; peyğəmbər kimi bütün canlıları var; o, öz mənəvi səlahiyyətləri həyata keçirir halda hər kəs, bir peyğəmbər ola bilər; onlara ilahi əbədi Ata istifadə edir ki, aləmlərin inkişaf; ilahi bütün dövrlərdə bərabər o deməkdir ki, Siz Earth yarpağı hər ruh, göy dünya keçir ki, unutmaq lazım deyil; başqa vaxt orada gedir; vaxt Earth maddi deyil; göy vaxt; bir yer əsrin ikinci göy uyğundur; Buna görə də, yer üzündə elapses hər zaman Səmavi Padşahlıq yalnız bir andır; Hər bir insan ruh İlahi əmrə görə yaşatdı Bu misal tətbiq edir; olan deyir: Sən hər şeyə yuxarıda, Rəbbinizə ibadət edin edir; bütün sərvət yuxarıda; Özünüz üzərində; Bu mənim ilahi mandatına uyğun olaraq, heç bir maddi oğlu göyün səltənət daxil edə bilərsiniz o deməkdir ki, bütün bu yana pul istifadə; Bu fəlsəfə, mən dünyanı xəbərdar etdi; əsrlər boyu: yaxşı material bilmə ağacının meyvəsindən yeməyin edir; Bu müvəqqəti, çünki; Bu xərcləri nə nütretmə; Bu səy xərcləri və ləyaqət əldə edilir; Siz qaş alın təri ilə çörək qazanmaq; olan vicdanlı əmək həyat bərabərdir; İlahi Ata Yehova dedi: qardaşı istismar; O dedi: zəngin almaq; , zəngin və yoxsul yaradır demədi; Əlbəttə ki, yox; nə o ilahi Ata nəzərdə sizin vicdan görə, gobiérnate edir; bütün məzlum, birinci olmaq; digər bildiriş bir dəvə arasında iynə gözündən asan edir; Səmavi Padşahlıqda zəngin; başqa xəbərdarlıq: qayğı ki, sağ fasiqliyin sol; sol xalq; O, insan oğlu; uşaq əməyi; və sağ bad olunur; Onlar pul iman gətirənlər, bədən dirilmə almaq; Aldatmışdı! insan ağıllı ilə icad şey əzmkarlıq, insan ixtira, ali komanda məhəl qoymur mənəvi iftixar edir; Bu, digər aləmlərin baş verib; belə bir dərəcədə, bu aləmlərin kosmosdan silindi ki; Bu Allahın insan fəlsəfəsini cəhd çox zənglər yazılmış niyə edir; bir neçə göyün səltənət daxil olan, seçilir; ilahi miras bir Bright günəş hikmət olmaq, hər ruh rəhbərlik edir; heç kim bu ilahi qanun az; Səmavi Padşahlıq, onlar mikroskopik məxluq sormaqla bilər, parlaq şöhrət edir; Bu çıxdı; daha təmiz qayıtmalıdır, qayıtmaq; şeytan təsir gətirmək olmamalıdır; kimi sərvətidir; ki, üzərində yalnız yer üzündə bir xəyal davam bir şey almaq üçün var öyrədir; o anda tərki yerdə, qayıtdıqda bir dime, ruh, rəhbərlik edir; Fərqli olaraq; Siz yer üzündə sərif zaman hesab verməli; saniyədə ikinci; həyat doğum, mən göydə adlandırdı qədər; böyüklük, bu sərvət təmsil heç; bütün sərvət ruh üçün vaxt sərif olunur; bütün lə'nət; onlar həyatlarını itirmiş; sərvət üçün, göyün qapıları bağlayır; Bu yazılmış: iki ağaya qulluq edə bilməz; ödənilməmiş və ya sərvət, və ya Rəbbi xidmət edir; Məxluq sərvət istifadə əgər; gözləmək nə bilmədən ki, məxluq artıq mükafat aldı; Bundan əlavə ilahi deyil; Siz ilahi izzəti daxil edə bilərsiniz; O, yer üzündə ucaltdı və Səmavi Padşahlıqda kiçildi; Allahın ilahi Quzunun ilahi fəlsəfə, sonsuz, sonsuz cherubs ittifaqlar edir; hər molekul bədən və ruh ibarətdir ki, Allahın ilahi Lamb, yer üzündə olacaq ki, yalnız fəlsəfə edir; sonsuz içkilər, insan həyatının sübut tələb niyə yalnız səbəb deyil; Bu ilahi əmrlərinə görüşüb bir model həyat məhsuludur; pozulması və ya onun bir mikroskopik hissəsi olmadan; Bu uşağın fəlsəfəsi; Uşağın fəlsəfə angelic fəlsəfə kimi yaxın; Onlar ürək daha təmiz edir; Onlar törədilmiş və ya onların vərdisləri, bad deyil; Onlar yaxşı bilik, korlanmış deyil ki, yalnız olanlardır; insan ağıllı yaratdığı bütün digər fəlsəfələrinin, yox; Onlar yeni bir dünya daxil deyil; həmişə olduğu kimi, şeytan Səmavi Padşahlıq daxil olmuşdur; ruh-uşaqlar, onlar Səmavi Padşahlıqda bilir ki; böyük mənəvi təlimatlar, onlar tədris olunur; bundan eons olan; qorxu, böyük günəş televiziya ekranlarında seyr görünməmiş dəstə-dəstə; Onlar universal televiziya görmək; heç bir başlanğıcı

olan; və heç bir son; aləmlərin var və görülmək; qəribə aləmlərin edir; aləmlərin qalaktik müharibə; başqa sözlə baxmaq hər məxluq bütün fikir kainatın genişləndirilməsi düşüncə, anadan; fikir, ki, ata-babadan keçməsi ilə, böyük aləmlərin olmaq; orada ruh-uşaq, aləmlərin doğum, inkişaf və əzab şahid; bir planet təcəssüm olunur bir mikroskopik fikir bütün ilahi prosesi görmək; Planetary baxmaq gözəl hekayələr; bir çox dəfə dünyaya dünyada verilir; Hər hansı bir ruhlandırıcı dahi daha çox var yaranır; ağıl, Səməvi Padşahlıqda görüldü Allahın qeyri-müəyyən fikir saxlanması; gələcək təlimlər yarana; planetlərin çevirmək gömrük; olan dünya verilmiş peyğəmbərlər keçirmək; ilham və təhsil uşaqlar, ilahi planlaşdırılır ilk göz ağrımız; hər kəs çox uzaq planetlərin bir missiya istəyir; bütün qalaktik kateqoriyaları; Həyat sonsuz formaları; Onların arasında əti aləmlərin edir; Bu mikroskopik planet Earth məxsusdur planetlərin kimi tanınan tozlar; Bu ilahi Solar Firstborn Məsih əbədi Ata Yehova məhəbbət yeni qanun öyrətmək Earth gəlir istədi ki, burada idi Allahın ilahi Quzunun ilahi doktrina tədris; O güc istifadə öyrətmək üçün gəlmədi; güc, o, artıq öz mandatını yerinə gətirdiklərini; O, artıq dünyanın test edilmişdir; O, öz gücü, insan məxluq xidmət etmişdir; Məsih dünyanın yaşayan yeni bir yol gətirdi; o Earth gəldi Brutal lənətləmək vaxt, padşahları kimi deyil; Bu Demons, köhnə rascals, mənfur onların güzəştlər təhlükə gördüm; Solar Firstborn ölüb, niyə intrigued və ki; hələ yer üzündə nə baş; müasir zəngin eyni ruh, Yer prinsipi var; ehtirası Bu Demons, onlar da öldürmək; Öz ölkədə baş verən kimi; Onlar eyni qat, ilahi ədalət ki, bu lənətləmək bilmirəm; ağlamaq və diş qıcırması, onlar gözləyir; məzlum ilahi Ata Rəbbin önündə ilk mənəvi təlimat olan bilmədən; Onlar dünya istisna ilk olmalıdır; onlar HEAVENS.- Krallığı ilk ildən

Yaz: Alpha və Omega

ALPHA AND OMEGA

CIENCIA CELESTE, ALFA Y OMEGA, DIVINA REVELACIÓN ALFA Y OMEGA, ESCRITURA TELEPÁTICA, DOCTRINA TELEPÁTICA, MARAVILLA TELEPÁTICA, LOS ROLLOS DEL CORDERO DE DIOS AP. 5, ... continua

TRADUZCA DESDE LOS ENLACES ORIGINALES, LEA, INVESTIGUE, ANALICE, COMPARE, SAQUE SUS PROPIAS CONCLUSIONES Y COMPARTA LIBREMENTE



<http://loquevendra318.com/>
<https://plus.google.com/u/0/+loqueVendra/posts/p/pub>

<https://sites.google.com/site/loquevendra318/dios/divine-lamb-of-god-njegova-bozanska-filozofija-bozanski-lamb-of-silver-poniznost-made-lamb-novi-triumph-bozanske-lamb-of-god-na-snazi-i-ponos-humana-1>

<https://plus.google.com/u/0/photos/yourphotos>

<http://www.ordenestelepaticas.loquevendra318.com/>

<https://sites.google.com/site/loquevendra318/home?pli=1>

http://www.slideshare.net/loquevendra9/edit_my_uploads

<http://www.cienciaceleste.org.pe/>

<http://www.alfayomega.com.pe/> (la original)

<http://www.radiolavozdealfayomega.com/>

<http://cienciaceleste.com/>

<http://www.doctrinadelcorderodedios.info/listadorrollos.htm> 306 rollos

<http://www.geocities.ws/ometrino/alfayomega/cordero.htm>

<https://sites.google.com/site/cienciacelestealfayomega/titulos-de-rollos>

<https://www.facebook.com/loque.vendra.9>

<https://www.facebook.com/pages/por-la-publicaci%c3%b3n-digitalizada-de-los-4000-rollos/543835828999662?ref=hl>

<http://elrolloyelcordero.galeon.com/>

<http://alfayomega.com/>

Audio mp3 en español

http://www.ivoox.com/escuchar-lo-que-vendra_nq_61450_1.html

http://www.4shared.com/folder/1hBVO5rn/Ciencia_Celeste_en_MP3.html?detailView=true&sortAsc=true&sortsMode=NAME

Fotos de los rollos originales

<http://www.4shared.com/account/home.jsp#dir=PLIRpat2>